

Çingiz Əlioğlu – 80

Tanınmış şair Çingiz Əlioğlu 1944-cü ildə Bakıda dünyaya gəlib. Atası Şuşanın Malibəyli kəndindən, anası isə Füzulidənərdir. Orta məktəbi Füzulidə oxuyub, sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (İndiki Dövlət Neft və Sənaye Universitetini) bitirib. Amma oradan mühəndislik diplomu alan Vaqif İbrahim, Cəmşid Əmirov, Rüstəm İbrahimbəyov, Bağır Seyidzadə, Cəmil Fərəcov, Salatın Əsgərova və digərləri kimi öz ixtisası üzrə çalışmayıb, Müşfiqin təbirincə desək, "ruh və qəlb münəndisi" olmağa üstünlük verib. Elə ilk əmək fəaliyyətinə də "Gənclik" nəşriyyatında başlayıb.

Çingiz Əlioğlunun "Nikbinlik" adlı ilk kitabı 1969-cu ildə çıxıb və poeziyaya istedadlı bir şairin gelməsindən soraq verib. Sonralar onun "Vağzallar... Yollar...", "Soraqlar sevgi məni", "Ömür ağacı", "Al-

səs simvolizmi deyilən fenomen ilə sıx bağlıdır. Bu poeziyanın özəlliyi mətnlərin akustik xarakterindən gelir. Səs simvolizmi ayrı-ayrı səslərin, səs birləşmələrinin mistik mənalandırılması deməkdir. O,

Poetik ömrün hesabatı



nindən ay doğan adam", "Güneşli dayanaقاqlar", "Görüşdən ayrılığa", "Tanrıni tanı" və sair kitabları işıq üzü görüb və oxucu zövqlərini oxşayıb.

**Bir ömür yaşaram - narahat, çətin,
Arxmaxca daş atan olsa da, nə qəm.
Nəsillər rahatca keçsinlər deye,
Atılan daşlardan bir yol döşərem!**

– Bu misraları onun həyat leytmotivi də saymaq olar. Əsərləri keçmiş SSRİ və bir çox Avropa xalqlarının dillerinə tərcümə olunub. Beynəlxalq poeziya festivallarında, konfranslarda uğurla iştirak edib. "Çərçivə" adlı kitabı Rusiyada 35 min dollar mükafata layiq görüfür və həmin məbləğin hamısını kitabını 10 gün ərzində çap etmiş nəşriyyata bağışlaşdı. Çingiz müəllim bədii tərcümə ilə də ciddi məşğul olub. Son tərcümə etdiyi kitab 2 cildlik dünya ədəbiyyatı ilə bağlı müntəxəbat olub.

Sumqayıt ədəbi birliyinin üzvü olmuş metallurq-şair Rəşid İsgəndərov (Qazaxlı) danışındı ki, respublika komsomolu Mərkəzi Komitəsində gənc yazıçıların 6-cı Ümumittifaq müşavirəsinə nümayəndələr seçiləndə onun poladəridən olduğu nəzərə alınaraq, Vaqif İbrahim və Çingiz Əlioğlu ilə bərabər Moskvaya göndərilməsi qərara alınıb. Ona qədər eyni şəhərdə yaşadığı Vaqif İbrahimini yaxşı tanışa da, Çingiz müəllimlə aralarında məhz həmin səfər zamanı səmimi ünsiyət yaranıb. Bir neçə gün ərzində onun yüksək insani keyfiyyətlərinə, şair kimi fərqli cəhətlərinə yaxından bələd olub və yaradıcılıq uğurlarını həvəslə izləməyə başlayıb.

Çingiz Əlioğlu uzun müddət Mədəniyyət Nazirliyində məsul vəzifələrdə çalışıb, Azərbaycan Yazarlar Birliyində poeziya bölməsinə rəhbərlik edib. Həmişə yazılarını maraqla oxuduğum filologiya elmləri doktoru, professor Rüstəm Kamal onu Azərbaycan avanqard şeirinin görkəmli nümayəndəsi sayır. Çingiz Əlioğlu haqqında qələmə aldığı "Dilin magik təcrübəsi" məqaləsində yazır: "Heç kimə sərr deyil ki, Çingiz Əlioğlunun dili

dildən gələn və təbiətdə eşitdiyini içiñə yığıb oxuyur... Şeirlərinin adında da səsin magiyasından yararlanır. Məsələn: "Qarğı və qırğı", "Azman ozan", "Rama-na romanı" və s... Onun sözü oxuması münəccimin ulduzları oxuması kimidir:

**"Ayaq"ı tərsinə oxudum
Gördüm "qaya"dır.
Elədir, düşündüm,
ömrüm boyu
hara ayaq qoydum
önümü qaya kəsdi.**

Təkrir Ç.Əlioğlu poetikasının mühim hissəsini təşkil edir. Belə demək mümkünsə, səs, söz təkrirləri onun qrammatikasını əsaslandırır. Təkrir onun çox inandığı və güvəndiyi, şeirin fəlsəfəsini şərtləndirən poetik fiqurdur... Onun şeirlərində epitetlərin sıralanmasına baxın. Epitet sadəcə əslül vasitəsi deyil, poetik hadisəyə çevrilir. Sözlərin gözlənilməz kombinasiyası, bir-birinə assosiativ keçidi obrazları görümlü edir. Ç.Əlioğlu o şairlərdəndir ki, epitet birbaşa metaforik effekte işləyir: "Çəlpəşik ömrümün ipini çözüdüm".

Çingiz Əlioğlu dünya poeziyasını mükəmməl bilsə də, nəfəsi, ruhu həmişə milli, qədim poeziyamızın köklərinə bağlıdır. Son illərdə bir qədər nasaz olduğu üçün separatçılardan təmizlənmiş Qarabağa hələ gedə bilməyib. "Sözün düzü, yenə oraları görmək istəyirəm. Amma hazırda ayaqlarım imkan vermir. Yeriyə bilmirəm. Düşünürüm ki, oraları görmək arzumu reallaşdırıb iləcəyəm" – deyir.

O, həm poeziyada, həm də həyatda təəccüb yarada bilən insandır. Bu baxımdan bilməyənlər üçün deyək ki, Çingiz Əlioğlu Arif Babayevin "Gün keçdi", Vaqif Mustafayevin "Yaramaz" bədii filmlərində də rollara çəkilib. Amma məmər, tərcüməçi, şair, aktyor təyinləri olsa da, o, özünü, təbii ki, şair kimi daha rahat hiss edir.

Şeirlərində birində şair dünyaya üz tutur:

**Yolların yüyrikdi sənin,
Yerişin küləkdi sənin.
Olanım – ürekdi mənim,
Dünya, mənnən yarış görüm.**

Düz 80 ildir ki, "Mənim bu həyatla öz hesabım var", – deyən Çingiz Əlioğlunun dünya ilə yarışı davam edir. Cox istərdik ki, bu yarış daha da uzunmürlü olsun.